

12

2022

ISSN-0207-4710

GÖYƏRCİN

Ş u ş a



ODUN VƏ OCAQ

Quruyan ağac
Bitməz bir daha.
Üstündə quşlar
Ötməz bir daha.

Doğranan ağac
Deyil özündə.
Oddan yaranıb
Odun sözü də...

Yaşıl yarpaqlar
Şam kimi söñüb.
Ağac kəsilib,
Oduna dönüb.

Ağaca dönməz
Daha bu odun.
Kimsənin deyil,
Odundur, odun.

Yanan çör-çöpün
Közü də qalmaz.
Odun olmasa,
Ocaq da olmaz...

YAYLIQ

Yaylığa bax, bacımın
Yaman gəlir xoşuna.
Onun adı yaylıqdı
Qışda örtür başına...

SÜRPRİZ YA SİRR PRİZ?

Qədirbilənlər üçün
Hər sovqat bir pirizdi.
Sürpiriz nədir axı? -
Yəqin o sirrprizdi...



QAR NAĞILI

Durub həsrətlə
Qara baxıram.
Bəyaz rəngdədi
Hara baxıram.

Beçə veribdir
Sanki ağ arı.
Çöllər ağarır,
Düzlər ağarır...

Gözlərim gülür,
Qəlbim alışır...
Elə bil göylər
Nağıl danışır.

Baxıram göyde
Uçan noğula.
Dünya çevrilib
Bəyaz nağıla.

Quşbaşı qara
Bir fikir verin.
Həyat bal kimi
Şirindir, şirin...

BULUD ƏLƏK

Külək alıb əlinə
Yekə bulud ələyi,
Göylərdən üstümüzə
Bəmbəyaz qar ələyir...

AY İŞIĞI

Gecələr aydır duran
Qaranlığın qəsdinə, -
Günəşə güzgü tutub,
Salır kəndin üstünə...

BALACA CAVID

Cavidə bax, Cavidə,
Nə deyirsə, düz deyir.
Anama şeir yazdın,
İndi mənə yaz deyir.

Gəldi mənim xoşuma
Onun şeir deməyi.
Bu balaca oğlanın
Tanrı olsun köməyi!

Vətənə oğul gerek,
Böyüsün igid kimi.
Qoy o da məşhur olsun
Hüseyn Cavid kimi...



SÖZ OYUNLARI

İstəyir ki, sarı dana,
Heyvan olduğunu dana.

-Şərə təslim
olar Xeyir?
-Xeyir! Xeyir!

Samovara od salıb,
Nənəm çayı dəmlədi..
Biz dümələndik, babam
Hamısını dümlədi...



OD, SU VƏ ŞƏRƏF

(İtalyan xalq nağılı)

Burada deyilənlərə inana da bilərsiniz, inanmaya da. Ancaq sona qədər dinləsəniz bunun indiyə qədər eşitdiyiniz ən ibrətamiz hekayə olduğu ilə razılaşıcaqsınız.

Bir dəfə Od ilə Su qarşılaşdılar. Məlumdur ki, Od sakit oturmağı sevmir. O, sobanın içində ağzıbağlı olanda belə, oradan necə çıxmaq, hər tərəfi yandırmaq haqqında düşünür. Su isə həmişə bir yerə, üzü aşağı can atır. Xülasə, rastlaşandan sonra onlar birlikdə gəzmək qərarına gəldilər.

Elə onlar təzəcə gəzintiyə çıxmaq istəyirdilər ki, hardansa Şərəf də gəlib çıxdı. Od və Su çox təəccübləndilər, çünki onlar indiyə qədər heç harda Şərəflə rastlaşmamışdılar. Ancaq başa düşdülər ki, bu, təsadüfi gəliş deyil. Burada nəşə bir hikmət var.

Od ilə Su Şərəflə salamlaşdılar. Sonra ondan soruşdular ki, Siz də bizimlə birlikdə səyahətə çıxmaq istərdinizmi?

Şərəf ədəb-ərkanla onların salamını aldı və dedi:

-Dəvətiniz üçün təşəkkür edirəm. Ümid eləyirəm ki, bu, xoş, ürəkaçan bir səyahət olacaq. Ancaq mən səyahət yoldaşlarımla kim olduğunu, onların nə etmək istədiklərini bilmək istəyirəm.

Əvvəlcə Su dilləndi:

-Cənab, siz qətiyyənlə narahat olmayın. Mənimlə səfər yoldaşı olmaq sizə heç bir utanc gətirməz. Mən yolçuların susuzluğunu yatırırım, toz-torpağı yuyuram, tarlaları suvarırım, dəyirman çarxlarını hərledirəm.

Suyun dedikləri həqiqət idi. Ancaq o, bəzən coşub daşdığını, bənd-bərəni dağıtdığını, kəndləri su altında qoymasını, gəmiləri sındıraraq dağıtmasını, onları dənizlərin qoynunda qər qətməsini söyləmədi. İlk görüşdə bu xasiyyətləri haqqında danışmağa ehtiyac duymadı.

Sonra Od danışdı:

-Mən insanlara çox lazımam. Hər yanı işıqlandırır, üşüyənləri isidir, evləri qızdırır, onlara yemək bişirməkdə, dəmirçilərə dəmiri döyməkdə kömək edirəm.

Od da Su kimi təzə tanışına pis əməlləri haqqında heç nə demədi. Meşələri, evləri amansızcasına yandırdığından danışmadı.

Təzə tanışlarının yaxşı əməlləri haqqında məlumat alan Şərəf çox sevindi. Üzünü onlara tutub dedi:

-Tanışlığımıza çox şad oldum. Sizinlə birlikdə gəzintiyə çıxmağa razıyam.

Od dedi:

-Tələsməyin. Yolda bir-birimizdən ayrı düşsək, mənə necə tapacağınız haqda məlumat vermək istəyirəm. Harada tüstü görsəniz, bilin ki, mən ordayam. Çünki od yanmasa, tüstü çıxmaz.

Su dedi:

-Bitkilərin saralıb solduğu, istidən torpağın çatladığı yerdə mənə axtarmayın. Mən salxım söyüdlərin, qızılğacların, qamışların və hündür yaşıl otların olduğu yerdəyəm.

Şərəf dedi:

-Mənim isə elə bir xüsusi əlamətim yoxdur. Əgər mənimlə dost olmaq, həmişə yanımda qalmaq istəyirsinizsə, çalışın ki, mənə göz bəbəyi kimi qoruyasınız, heç zaman itirməyəsiz. Bu mənim heyrətamiz, özünəməxsusluğumdur, cənablar. Kim mənə itirsə, bir daha tapa bilməyəcək.

Şərəf təzə tanışlarından fərqli olaraq heç nəyi gizlətmədən əsl həqiqəti söylədi.

**Tərcümə edəni:
R.Y.Əliyev**